

UOT 159.9

Gülnara Həmzəbəyovna Əlixanova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
baş müəllimi

YENİYETMƏLƏRİN TEMPERAMENT TİPİNDE YAŞ XÜSUSİYYƏTLƏRİ VƏ FƏRDİ ÜSLUBUN NƏZƏRƏ ALINMASI

Гюльнара Гамзабековна Алиханова

старший преподаватель

Азербайджанский Государственный Педагогический Университет

ВОЗРАСТНЫЕ ХАРАКТЕРИСТИКИ ПОДРОСТКОВ ПО ТИПУ ТЕМПЕРАМЕНТА И С УЧЕТОМ ИНДИВИДУАЛЬНОГО СТИЛЯ

Gulnara Alikhanova Kamzabekuly

Senior lecturer of

*Senior lecturer of
Azerbaijan State Pedagogical University*

AGE CHARACTERISTICS OF TEENS IN TEMPERAMENT TYPE AND TAKING INTO ACCOUNT THE INDIVIDUAL STYLE

Xülasə. Məqalədə yeniyetmələrin temperament tipində onların yaş xüsusiyyətlərinin əsas təzahürərinin müəyyənləşdirilməsi, məsələn psixologiyanın elmi-nəzəri təhləbləri səviyyəsində həmin problemin həlli yolları açıqlanır. Bundan başqa, yeniyetmələrin temperament tipində yaş xüsusiyyətlərinin əsas təzahürərini öyrənməklə yanşı, həm də bəzən nəzərə alınmayan və hər bir şagirdin temperament tipi ilə əlaqədar olan fərdi usulub ifadəsi də müəyyənləşdirilir.

Açar sözler: temperament, yaş xüsusiyyətləri, fərdi üslub, davamlı xüsusiyyətlər, qarşılıqlı münasibatlar, özüna inam

Резюме. В статье описывается, как определяются основные проявления у подростков, их возрастные характеристики по типу темперамента и решение этих проблем на уровне научных и теоретических требований современной психологии. Кроме того, определяются основные характеристики возрастных характеристик подростков по типу темперамента у каждого ученика, а также отдельные выражения стиля, которые иногда игнорируются.

Ключевые слова: темперамент, возрастные характеристики, индивидуальный стиль, непрерывность, взаимоотношения, чувство собственного достоинства

Summary. The article describes the ways in which adolescents determine the basic manifestations of their age characteristics in the temperament type, and the solution of these problems at the level of scientific and theoretical requirements of modern psychology. In addition, the basic characteristics of the age characteristics of adolescents, as well as the individual style expressions, which are sometimes ignored, and each student's temperament type is defined.

Key words: temperament, age characteristics, individual style, continuous features, mutual relationships, self-esteem

Psixiologiyada insanların fördi föqrəli "temperament", "xarakter", "qabiliyyət", "şəxsiyyət" kimi anlayışlarla ifadə olunur. Temperament sözünün latincadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.

Lap kiçik uşaqlar və hətta yeni doğulmuş körpələr da bir-birindən əhəmiyyətli dərəcədə fərqlənilərlər. İlkin olaraq, bu, özünü fiziki əlamətlərdə bürüzə verir: saçın və gözün rəngi, bədən quruluşu, üz cizgiləri və s. Onlar ali sinir

sisteminin fəaliyyatının görə də fərqlənlərlər: bəzisi müvazinli, digəri dəha fəal və s. Lakin ali sinir sisteminin mexanizmləri onun psixi xüsusiyyətlərinə cavab verən və irsi olaraq fəaliyyətin müxtəlif növlərində müüyyənləşən birliyindən ibarətdir.

Yeniyetmələrdə temperament xüsusiyyətlərinin öyrənilməsinə aid aparılan tədqiqatlarla sosial - davranış münasibətləri sistemi problemi E. Kremer, U. Seldon, S. Stivers, I. Pavlov, A.V. Petrovski, B. Teplov, Ə.Y. Seyidov, Ə.S. Bayramov, F.Ə. İbrahimov, Ə.Ə. Əlizadə, M.Ə. Hamzayev, R.İ. Əliyev və b. araşdırıqları sahələrdəndir.

Temperament haqqında geniş yayılmış, bütün dünyada məqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akad. İ.P. Pavlovun irəli sürdüyü bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində asas kəşflərindən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlimi yaradı bilmış və belə bir qənaatə gəlmidi ki, temperamentin tipləri sinir sisteminin tiplərinə asasən formalanır, yani, sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadango mənətənələrdir. Ona görə də İ.P. Pavlov bu tipləri genotip adlandırmışdır (1,447).

Bu xarakterik xüsusiyyətlərinə görə dörd temperament tipi qeyd edilir: sanqvinik, xolerik, melanxolik və fleqmatik. Qeyd etmək lazımdır ki, temperament üçün "yaxşı" və ya "pis" anlayışı qabul edilməzdir. Bütün temperament tipləri eyni dərəcədə əhəmiyyətdirdi. Birinci, onların hamisini təkamül prosesində qoruburlar. İkinci, temperament tipinin hər biri özünü, onun mənfi cəhətlərinə kompensasiya edən fərdi xüsusiyyətlərinə malikdir, digər tiplərdə bu xüsusiyyətlər yoxdur.

Temperament tipində ya xüsusiyyətləri müümən əhəmiyyət kəsb edir. Əsas əlamatlardan olan ümumi aktivlik, hərəki fəaliyyət və emosionallıq müxtəlif yaş dövrlərində, məktəbəqədər, kiçik məktəblə, yeniyetməlik, gənclik, eləcə də sonrakı yaş dövrlərində özünməxsus xüsusiyyətlərlər meydana çıxır. Uşağın aktivliyi ilə yeniyetmənin aktivliyi, uşağın emosionallığı ilə yeniyetmənin emosionallığı bir-birindən çox fərqlənir. Sağidlərin yaş xüsusiyyətlərinə nəzər

almadan temperament tipi üçün səciyyəvi olan xassələri düzgün təhlili etmək olmaz (2, 102).

Uşaqlar arasında eyni bir temperament daxilində fərdi fərqlər də mövcuddur. Xolerik temperament tipi uşaqlar çox fəaldırlar, idarəeçil deyillər, kütləvi oyuları və yaşadıları ilə qarşılaşlıq münasibətdə olmağı xoşlaysırlar, tez inciriyi və tez qazablınlırlar. Bu hal davamlı olur və uzun müddət çəkə bilir. Səs - küylü, davakar, tez qarər verən və kinlidirlər.

Sanqvinik temperament tipi uşaqlar məraqlandıqları işlərlə müşəq olduqları zaman məhsuldardırlar. İş dəzüm və çoxlu say tələb edirən və monotondurşa, həmin işi maraqlı itirir, sakit və darixidicili olurlar. Emosiyalar tez yarandığı kimi, tez də keçir. Iti aglə malikdirlər, yəneni tez qavrayırlar, diqqətləri asan və cəld mərkəzləşdirə bilirlər, dəyişən hayat şəraitində tez uyğunlaşırlar. Sanqvinik uşaqlar çox maraqlı və çatdırırlar: onların çoxlu arzuları vardır, bir neçə işi bərdən gürsürərlər, başlaşıqları işi sonadak aparmırlar. Tez incisərlər də, tez də unudurlar, kinli deyillər. Göz yaşlarını asanlıqla gülləmsəməklə ovuz edə bilirlər.

Fleqmatik temperament tipi uşaqlar xarici görünüşə zəif ifadə olunurlar. Onlarda psixi proseslər kifayət qədər yavaş, nitq tempi aşağı həddə təzahür edir. Sakit, müvazinli, astagol, tələsməyin, inadkar və dözümlüdürlər. Maraqları davamlı və uzun müddətlərlər. Fleqmatik uşaqlar sakit, mədəni, az ünsiyyətli və introvertidirlər, emosional oyanıqlıqları zəifdir, reaksiya sürəti yavaşdır.

Melanxolik temperament tipi uşaqlar davamlı, uzun müddətlərə əhval-ruhiyyəyi malikdirlər, öz hissələrini zəif ifadə edirlər (bəzən "partlaysılar" baş verir). Hər şeyi sıyrılməyə meyllidirlər, dünənəyə böyük rəngdə görürler, tez depressiya ya dürslər, astagoldırlar, tez yorulurlar. Bu uşaqlar özərini sakit aparırlar, utancadırlar, ünsiyyətdən qaçırlar. Tez inciylər və inciklikləri uzun müddət keçmir. Küsəyindirlər və on əhəmiyyətli xarici müdaixilələrə böyük narahatiqlar keçirməyə meyllidirlər (3, s. 76 - 85).

Aparılmış tədqiqatları görə, sağidlərdən biri cismi və hadisələri tez, başqa isə gec qavrarıv: biri diqqətinə bir cismindən digərəne asanlıqla keçirdiyi halda, başqaçı çətinliklə keçirir, biri tez fikirləşir, başqaçı isə gec fikirləşir. Psixi cəhətdən sağlam uşaqlarda intellektin dinamik

xüsusiyyətləri, o cümlədən psixi proseslərin - diqqət, qavratış, həfizə, təsakkür və s. sərəti onların keyfiyyətinə xarakterizə etmər. Deməli, onların əqli imkanları onların temperamentini ilə xarakterizə olunmur.

Təlim prosesində sağidlərə özünəməsus fərdi üslub formalasdıqda, onlar daha yaxşı oxuyur, ev təpsirinqlərini vaxtında və səliqə ilə yerinə yetirir. Fərdi üslub bərdən-bira yaranır. Kiçik yaşdan fərdi üslubun formalasdıqında təlim və tarbiya müümən rol oynayır. Şəxsiyyətin davranış xüsusiyyətləri yalnız davranış tarzında və hərəkətlərdə deyil, əqli fəaliyyətdə, məqsəd, maraq və ünsiyyət sahəsində də özünü göstərir.

Bu sahədə aparılmış eksperimentlər sübut edir ki, faktiki olaraq bir sinifdə tamamilə eyni iki sağird tapşımq mülkünlər deyil. Onlar yalnız biliyklärin mənimsənilməsində müxtəlif hazırlıq səviyyəsinə görə deyil, daha dayanıqli fərdi xüsusiyyətlərinə görə də fərqlənlərlər. Bu fərdi xüsusiyyətlərə dərəs prosesinən təsdiqli öz tələbərini irəli sürürler (4, 153-159).

Mülliimlər göstərir ki, mülliimlərin çoxu təsdiqlərənə osasən sağirdin temperament tipindən cəvab verən tempda səvərməyə uyğunlaşmışdır. Tədris fəaliyyətinin uğurları yalnız temperament tipindən və tədrisin metodikasından asılı deyil. Təlim və tarbiya temperamenti dəyişməmişdir, əksinə, bu və ya digər temperament tipinə mənfi cəhətlərinə üzə çıxaraq, onun müsbət təsərlərini inkişaf etdirmək və ya şəxsiyyətin müvəcdət temperament cəzgilərinin üzərində yaratmaq məqsədi qoyulmalıdır. Hər sağirdin temperament tipini bilən mülliimlər, həvəsə, bəzən yaranan yüngül fikirlərdən qurtulmaq, işi axıradık bitirmək və s. tərbiyə etmək lazımdır. Öz temperamentini idarə etmək və mənfi təzahürlərini dəf edərək müsbət xüsusiyyətlərin möhkəmləndirilməsi üçün sağirdin özüntübüyünün mənşəti əsaslı olmalıdır.

Xolerik temperament tipinə malik olan sağidlər məsq yolu ilə müümədi olaraq inkişaf etməyən təməzlayıcı prosesin inkişaf etdirməli, arzuolunmaz reaksiyaları və özünəməz olma bacarığı vardığı halına gatırılmalıdır. Onlarda davamlı olaraq düşünlülmüş cavablar, yoldaşları və yaşlıları münasibətdə, davranışında özünü ilə almanın müsbət xüsusiyyətlər tərbiyə olunmalıdır. Bu zaman xolerikin monoton və gərgin işləri xoşlamadığı da nəzərə alınmalıdır. Xolerikin canıyanlığı, enerjili və fəallığı, məntiqli

təklifi və rəğbətləndirilməlidir. Tez-tez affekt vəziyyətdə dündüyündə görə, onuna qatı və yüksək tənda danışmaq məsləhət deyil, çünki, bu onun gərginliyinə dənədənən qarşılıqlı olacaqdır (5, 408).

Melanxolik temperament tipinə malik olan sağidlər yumşaqlıqla, taktiki olaraq və incalıqla təsir göstərmək lazımdır. Həddən ziyanla ciddi və tələbələrin sərt şəkildə artırması işa yararlılığı aşğı salır və ya dayandırır. Dərsdə cavabları verilməsi zamanı rahat şərait yaratmaqla tez-tez soruşturma lazımdır. Bu zaman mülliimin rəğbətləndirilməsi, tərbiyi və faallasdırməsi böyük rol oynayır. Ünsiyyətlilik onları ictimai işlər cəlb edərək tədrisən kollektivə yönəltməklə inkişaf etdirilir.

Mülliimlər diqqətinin fleqmatik temperament tipinə malik olan sağidlər də cəlb etməlidirlər. Adətən, bu sağidlər kifayət qədər diqqət yetirilmər, çünki onlar sakitdir, heç kimə mane olmurlar, oturaqdırlar, ona görə də elə bil ki, onları aparılan sosial işin obyektinə qəvrıma ya heç bir əsas yoxdur. Lakin fleqmatikda fəaliyyəti qarşı laqeydilik, havassızlıq və stüstülyin baş verməsi üçün onda çatışmayan yüksək hərəkətlilik, fəallıq və cəldlik kimi keyfiyyətləri inkişaf etdirmək lazımdır. Onları təkcə dərəs zamanı müüyən tempda işləşmə vədər etmək deyil, eyni zamanda, yoldaşlarının və özünüñ na etdiyinə emosional münasibət yaratmaq üçün faallasdırməq vacibidir.

Sanqvinik temperament tipinə malik olan sağidlər oturaqlı, dayanıqli maraqlar, hər hansı işi dəha ciddi münasibət, tələsməyin, həvəsə, bəzən yaranan yüngül fikirlərdən qurtulmaq, işi axıradık bitirmək və s. tərbiyə etmək lazımdır. Öz temperamentini idarə etmək və mənfi təzahürlərini dəf edərək müsbət xüsusiyyətlərin möhkəmləndirilməsi üçün sağirdin özüntübüyünün mənşəti əsaslı olmalıdır.

Fikrimizə, yeniyetmələrin təlim fəaliyyətlərindən temperament tipinə yaş xüsusiyyətlərinə nəzərə alınması probleminin psixoloji təhlili, yeniyetmələrin fərdi üslubunun dərək edilməsi, temperamentin müsbət xüsusiyyətlərin möhkəmləndirilmək yanaşı, mənfi xüsusiyyətlərin idarə olunmasına yaxından bələd olmağa köməklik göstərmiş olar.

Problemin aktuallığı təlimdə yeniyetmələrin temperament tipində yaş xüsusiyyətlərinin və fərdi üslubun nəzərə alınması istiqamətlərinin araşdırılıb seçilməsi ilə bağlıdır.

Problemin elmi yeniliyi təlimdə yeniyetmələrin temperament tipində yaş xüsusiyyətlərinin və fərdi

di üslubun nəzərə alınmasının amilinə xüsusi diqqət yetirilməsindən ibarətdir.

Problemin praktik əhəmiyyəti ondan ibarətdir ki, məqalədən elmi yaradıcılıq işində bu mövzu ilə maraqlanınanlar, eləcə də ali və orta ixtisas məktəblərinin tələbə və magistrləri istifadə edə bilər.

Ədəbiyyat:

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Çinap-çap, 2002.
2. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2010.
3. Kərimov Y.A. Müşahidə pedaqoji tədqiqat metodu kimi. Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri, 2006, №1
4. Небылицын В.Д. Темперамент // Психология индивидуальных различий. М: Изд-во МГУ, 1982, www.psychology.ru.
5. Мерлин В.С. Очерк теории темперамента. М: Наука и факты. 1964.
6. Батаршев А.В. Психология индивидуальных различий. М: ВЛАДОС, 2000.

E-mail: gulnare.alixanova@mail.ru

Rəyçilər: psix.ü.elm. dok. prof. Ə.T. Baxşalıyev
psix.ü.fals.dok., dos. Q.N. Qəhrəmanova
Redaksiyaya daxil olub: 12.12.2018